

Azərbaycan müasir döneyinin multikultural döyərlərin və tolerantlığın inkişaf etdiyi mərkəzlərdən biri kimi qəbul edilir. Son illərdə mədəniyyətlərarası dialoq və digər humanitar forumlara ev sahibliyi edən ölkəmizdə multikulturalizm dövlət siyasetinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-ci ili ölkəmizdə "Multikulturalizm illi" elan etməsi təsadüfi deyil.

Multikulturalizm nədir? Multikultural dünyagörüşünün Azərbaycanda hansı tarixi ənənələri mövcuddur? Bu və digər suallarla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdürü Nəriman Qasimoğlu müraciət etdi:

- *Nəriman müəllim, multikulturalizm nədir? Bu termin özündə nəyi ehtiva edir?*

- Multikulturalizm ictimai-siyasi leksikona son onillərdə daxil olan bir termindir. Təqrübən ötən əsrin 60-ci illərində Kanadada işlənməyə başlayıb. Çoxmədəniyyətliyi ifadə etməkə yanaşı, eyni zamanda çoxmədəniyyətlik durumunun tənzimlənməsi və dəstəklənməsinə yönəlik siyaseti bildirir. Yeni multikulturalizm iki istiqamətli məzmunu malikdir: birincisi, fərqli mədəniyyətlərin, fərqli etnik qrupların, siyasi görüşlərin vahid məkanda temaslarından yaranan bir mühit, ikincisi isə, belə bir mühiti cəmiyyətin inkişafı, dayanıqlığı na-

mine təşviqleyən siyaset. Əlbəttə, hazırda qloballaşma proseslərinin sürətləndiyi bir vaxtda az sayda ölkələr var ki, multikultural durumu olmasın. Bu azsayılı ölkələrə Ermənistan, şimalı Koreya və digər monoetnik tərkibli dövlətləri daxil etmək olar. Çoxmədəniyyətliyin bütün təzahürlərinə düşmən münasibətli seçilən həmin ölkələri obyektiv olaraq multikulturalizmin alternativi qismində müəyyənleşən və beynəlxalq, eləcə də regional səviyyələrdə sülhü və təhlükəsizliy təhdid edən ksenofobiya, şovinizm, milli-dini və siyasi istisnialıq, faşizm müstəvisində dəyərləndirməyə bilmirsən. Digər tərfdən, ilk qavramışda qəribə səslənəsə də deməliyim ki, multikultural durumu olan ölkələrin bir çoxunda isə ya multikulturalizm yoxdur, ya zəifdir, ya da qüsurludur. Çünkü multikulturalizm həm də multikultural durumu hər baxımdan dəstəkləyen, tənzimləyen bir siyasetdir.

Hazırda qloballaşma prosesi mühacirət axını ilə müşayiət olunur, xalqlar, mədəniyyətlər arasın-

Nəriman Qasimoğlu:

Azərbaycan multikulturalizmi beynəlxalq miqyasda etiraf olunan bir modeldir



da temaslar artır, mədəniyyətlərəsasi sərhədlərin, nece dəyərlər, şəffaflaşması baş verir. Və dünyada multikultural durumu olan ölkələrdə multikulturalizm siyasetinin gelişməsinə də ehtiyac yaranır. Bu istiqamətdə aparılan siyasetlər multikulturalizmin fərqli modellərini formalasdır.

- *Onları bir-birindən fərqləndirən nədir?*

- Multikulturalizm modellərini təsnifləyən alımlar bu modelləri "imperiya multikulturalizmi", "müsətəməkə multikulturalizmi", "milli multikulturalizm", "iqtisadi multikulturalizm" kimi növlərə ayıırlar. Azərbaycan nümunəsinə uyğun gələn model milli multikulturalizmdir, ərazimizdə tarixən bir dəyər olaraq ənənələri formalaşmış, azərbaycanlıların alt şurunda özüne yer etmiş, heyat tərzinə çevrilmiş, tarixi-siyasi, elmi-fəlsəfi, adəbi-bədii qaynaqları kifayət qədər üzde olan bir model. Cənab Prezident də əbəs yere deməyib ki, "multikulturalizm Azərbaycanda dövlət siyaseti və həyat tərzidir".

- *Bələ çıxır ki, multikulturalizm daha çox siyasetlə bağlıdır...*

- Bəli. Söhbət ondan gedir ki, multikultural mühiti olan dövlət hansı siyaseti aparır? Bu mühitə adekvat siyaset yürüdürmü? Yaxud yürüdə bilirmi? Yaxud da de-

yək ki, gelişmiş multikultural durum siyasi iqtidaları qane edirmi? Problemmi yaradır, yoxsa problemlərin həlliye yardım edir? Məsələn, təqrübən otuz il əvvəl Avropa siyasetçiləri bu düşüncədə idilər ki, Qərb cəmiyyətlərində meydana çıxan problemlərin həlli multikulturalizm dəyərlərinin təbliği və təşviqindən keçir. Nümunə kimi də Amerikadakı mühiti götürürdülər. ABŞ-in superdövlət olaraq gelişməsini fərqli mədəniyyət təmsilçilərinin Amerika cəmiyyətinin inkişafına verdiyi töhfələrin nəticəsi kimi qəbul edirdilər. Lakin cəmi bir neçə onillik keçəndən sonra artıq Avropanın sağ təməyülli siyasetçiləri multikulturalizmle bağlı mənfi bəyanatlar səsləndirməyə başlayıblar. Çünkü bəzi Avropa dövlətlərində yaranan multikultural situasiyalar heç də adekvat siyasetle müşayiət olunmayıb deyə problemlər yaranıb və bu problemlərin səbəbini aparılan siyasetlərə axtarmaqdansa, ümumiyyətlə, multikulturalizmin özündə görməyə meyllənlərlər. Azərbaycanda isə durum baş-qadır. Ölkəmizdə multikulturalizm bir siyaset kimi mövcud multikultural mühiti hər baxımdan dəstəkləyir və bu mühiti siyasi dayanıqlığın, ümumi tərəqqinin təminatlarından biri kimi təşviq edir.

- *Qərb ölkələrində multikulturalizmle bağlı ziddiyətlərin yaranması bəlkə həm də Avropadakı bəzi ölkələrdə imperiya təfəkkürünün siyasi davranışlara hakim olmasıdır?*

- Qərbi ümumiləşdirmək doğru deyil. ABŞ-da durum fərqlidir, orada multikulturalizmin tarixi ənənələri var. Avropana isə milletçilik imkan verməyib ki, multikulturalizm siyasetinin istiqamətləri düzgün müəyyənləşsin. Məsələn, Fransa qanunlarına görə, etnik-dini mənsubiyəti baxımdan insanlara fərq qoyulmur, hüquqlar bərabərdir. Bununla yanaşı, fransız milletçiliyinin, titul mədəniyyət olan fransız mədəniyyətin başqa mədəniyyətlər üzərində basqısının yaratdığı problemlər əsildə multikulturalizm siyasetində yol verilən yanlışlıqlarla bağlıdır. Azərbaycan mədəniyyəti bütün parametrləri etibarilə multikultural xassədədir. Ölkədə titul mədəniyyətin başqa mədəniyyətlər üzərində basqısı da yoxdur.

Bir məsələni də qeyd edim. Ölkədə multikultural durumun iştirakçıları etnik qruplarla yanaşı, həm də fərqli dini konfessiyalardır və bu konfessiyaların tolerantlıq mühitin-de fealiyyətini təmin edən əsas məqam dinlərin siyasi fealiyyətlərə müdaxiləsini əngelleyən dövlət mexanizminin mövcudluğudur. 1995-ci ildə Konstitusiyamız qəbul ediləndə ümummilli lider Heydər Əliyevin uzaqqorənliyi ilə Əsas Qanuna din xadimlərinin siyasi proseslərde iştirakını məhdudlaşdırın maddə əlavə edildi. İndi bir sıra ölkələrdə gedən proseslərin fonundu bunu vaxtında və uzaqqorənliklə atılmış addım kimi dəyərləndirməyə bilmirsən. Multikulturalizm siyaseti həm də multikultural durumun sabitliyini təmin etməlidir ki, qeyd etdiyim məqam bu mənada çağdaş dövrde Azərbaycan multikulturalizmə verilmiş gözəl bir siyasi töhfə oldu. Azərbaycan multikulturalizminin siyasi qaynaqları, ümumiyyətlə, zəngindir. Azərbaycan Xalq Cümhuriyyətinin iki illik hakimiyyəti dövründə de multikulturalizm dövlət siyasetinin tərkib hissəsi olub. Şərqi ilk dəfə Azərbaycanda parlamentdə çoxkonfessiyali cəmiyyətin nümayəndələri təmsil olunurdular.

- *Müasir Qərb cəmiyyətlərində multikulturalizmle bağlı ziddiyətlərin yaranması bəlkə həm də Avropadakı bəzi ölkələrdə imperiya təfəkkürünün siyasi davranışlara hakim olmasıdır?*

- Razıyam. Məsələn, İngiltərə həmişə müstəmləkə ərazilərindəki yerli əhalisi qrupları içində nüfuzlu insanları seçərək yerlərdə idarəciliyi onların vasitəsilə də həyata keçirilmiş. Sonralar İngiltərəyə gələn mühacirlərə etnik və dini zəmində siyasi partiyaların formalasmasına şərait yaradıldı. Bu, ziddiyətləri o dərəcədə kəskinləşdirdi ki, hətta ötən əsrin 80-ci illərində siyasi rəqabetdə olan bələ qruplar arasında küçə davaları da baş vermişdi.

Azərbaycanda isə yuxarıda qeyd etdiyimə əlavə olaraq deyim ki, etnik və dini zəmində siyasi təşkilatların olmaması multikultural durum dayanıqlığını təmin edir.

- *Nəriman müəllim, 2016-ci ili cənab Prezident İlham Əliyev Azərbaycanda "Multikulturalizm illi" elan edib. Bu barədə nə deyərdiniz?*

- Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-ci ilin ölkəmizdə "Multikulturalizm illi" elan edilməsi çoxmədəniyyətliyin tarixi bir dəyər kimi əziz tutularaq yaşandığı, həyat tərzinə çevrildiyi, bunu təşviqləyən dövlət siyasetinin aparıldığı Azərbaycan Respublikasının dünyaya multikulturalizm ismarişlərini çatdırması üçün olduqca zəruri olan tarixi bir zamana təsadüf edir. Ele bir zamana ki, döyəninin bir sıra bölgələrində etnik-dini zəmində münaqışələr artmaqdə, demokratiyaya iddiyalı bəzi Qərbdətərəflərindən sağ təməyülli siyasetçilər multikulturalizmə dair mənfi bəyanatlarla çıxış etməkdəirlər. Multikulturalizmin bir dəyər olaraq gözən salınması cəhdləri fonunda Azərbaycan haqq edir ki, bunun dünya miqyasında təbliğatçısına, təşviqatçısına çevrilərək beynəlxalq aləmə özünün nümunəverici bir modelini də təqdim etsin. Azərbaycan multikulturalizmi artıq beynəlxalq miqyasda etiraf olunan bir modeldir. Və həqiqətən də, Prezident Sərəncamında qeyd olunduğu kimi, Birleşmiş Milletlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-ci ildə Bakı şəhərində keçirilməsi baredə qərar qəbul edilməsi ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Bu mənada heç də təsadüfi deyil ki, Prezident Sərəncamı əsası 2008-ci ildə qoyulan məlum "Bakı prosesi" çərçivəsində həyata keçirilən tədbirlərin, o cümlədə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdəşlığı ilə reallaşan Ümumdünya Mədəniyyətlərərası Dialoq forumlarının bu prosesin qlobal bir təşəbbüsə çevriləsinə səbəb olduğu bir vaxta da təsadüf edir.

- *Müsahibəyə görə sağ olun.*

 Taleh Turqut,
"İki sahil"